



TÜRKİYƏ DƏYANƏT VƏQFİ BAKI TÜRK LİSEYİ

VI və IX siniflərə şagird qəbulu elan edir.

TDV Bakı Türk Liseyi 2021-2022-ci dərs ili üçün VI və IX siniflərə şagird qəbulu elan edir. Lisey Təhsil Nazirliyinə bağlıdır. Ümumi orta təhsil məktəblərində tədris olunan dərs proqramına uyğun olaraq dərslər Azərbaycan dilindədir. Təhsil pulsuzdur.

1) MÜRACİƏT MÜDDƏTİ VƏ QƏBUL ŞƏRTLƏRİ:

Müraciətlər may ayının **3-dən 26-dək** hər gün saat **10:00**-dan **17:00**-a qədər qəbul olunacaq. Pandemiya şəraiti olduğu üçün qeydiyyat lisey binasının iki (2) məntəqəsində aparılacaq. Liseyə 2020-2021-ci tədris ilində **V** və **VIII** sinifdə **oxuyan** şagirdlər müraciət edə bilərlər.

2) TƏQDİM OLUNACAQ SƏNƏDLƏR:

- Şagirdin V və VIII sinifdə **oxuduğunu göstərən** və məktəbin **möhürü** ilə təsdiq olunmuş arayış (*Möhür şəklin üzərinə vurulur.*)
- 2 ədəd fotosəkil (3 x 4 ölçüdə)

Diqqət !!! Qeydiyyatda gələrkən valideyn mütləq qoruyucu tibbi maskadan istifadə etməlidir.

3) İMTAHAN TARİXİ VƏ YERİ:

Qəbul imtahanı **2021-ci il may ayının 27-də VIII** siniflər üçün **TDV Bakı Türk Liseyində**, may ayının **30-da** isə **V** siniflər üçün **TDV Bakı Türk Liseyi** və **Bakı Anadolu Türk Liseyi** binalarında saat **10:00**-da keçiriləcək. İmtahan binasına giriş səhər saat **08:00**-dan başlanacaq.

4) İMTAHAN FƏNLƏRİ VƏ İMTAHAN ŞƏKLİ:

İmtahan **V sinif** şagirdləri üçün **ana dili, riyaziyyat, Azərbaycan tarixi, ingilis dili**, **VIII sinif** şagirdləri üçün isə seçdiyi ixtisas qrupu üzrə (**1-ci qrup** Azərbaycan dili, ingilis dili, fizika, kimya, riyaziyyat; **2-ci qrup** Azərbaycan dili, ingilis dili, tarix, coğrafiya, riyaziyyat; **3-cü qrup** Azərbaycan dili, ingilis dili, tarix, ədəbiyyat, riyaziyyat; **4-cü qrup** Azərbaycan dili, biologiya, fizika, kimya, riyaziyyat) fənlərdən test üsulu ilə keçiriləcəkdir. Suallar Azərbaycan dilindədir.

5) İMTAHAN NƏTİCƏLƏRİNİN ELANI:

Qəbul nəticələri **10/06/2021**-ci ildə elan ediləcək.

6) ƏLAVƏLƏR:

İmtahana ancaq lisey müdiriyyəti tərəfindən **buraxılış vəsiqəsi** verilmiş şagirdlər buraxılacaq.

Şagirdlər imtahana:

- İmtahana buraxılış vəsiqəsi
- Sağlamlıq bəyannaməsi
- 2HB sərtiliyində sadə karandaş, göy diyircəkli qələm və 1 ədəd pozan ilə gəlməlidirlər.

Diqqət !!! Şagirdlər imtahanda mütləq qoruyucu tibbi maskadan istifadə etməlidirlər.

TDV Bakı Türk Liseyi

Ünvan: Nəsimi ray. Bəsti Bağırova küçəsi.
(Zabitlər parkının yanı)

Əlaqə telefonları:
597 31 93 / 597 31 95
Veb Sayt:
tdv-btl.edu.az